

Bu əməliyyatlar ticarət təşkilatının mühasibat uçotunda aşağıdakı yazılışlarla eks etdirilir:

Mühasibat yazılışı	Məbləğ (man)	Əməliyyatın məzmunu
Dt 41 «Mallar», «Anbarda olan mallar» subhesabı Kt 60 «Malsatan və podradçılarla hesablaşmalar»	40.000 (2.000x20)	Malsatandan qadın axşam paltarı daxil olmuşdur
Dt 19 «Alınmış sərvətlər üzrə ƏDV» Kt 60 «Malsatan və podradçılarla hesablaşmalar»	7.200 (360x20)	Malsatana ödəniləcək ƏDV uçota alınmışdır
Dt 60 «Malsatan və podradçılarla hesablaşmalar» Kt 51 «Hesablaşma hesabı»	47.200	Malsatanın hesabı ödənilmişdir
Dt 68 «Bündə ilə hesablaşmalar» «ƏDV üzrə hesablaşmalar» subhesabı Kt 19 «Alınmış sərvətlər üzrə ƏDV»	7.200	Malsatana ödənilmiş ƏDV bündə ilə əvəzələşdirilmişdir
Dt 41 «Mallar», «Vitrində olan mallar» subhesabı Kt 41 «Mallar», «Anbarda olan mallar» subhesabı	2.000	Bir adəd paltar vitrinin tərtibatı üçün verilmişdir
Dt 44 «Tədavül xərcləri», «Reklam xərcləri» Kt 41 «Mallar», «Anbarda olan mallar» subhesabı	2.000	Reklam üçün istifadə edilmiş paltalar maya dəyəri silinir

MAL NÜMUNƏLƏRİNİN UÇOTU

Müəssisələr istehsal etdikləri məhsulların və satıcıları malların tam çeşidlərini potensial alicilara nümayiş etdirməyə çalışırlar. Bu məqsədlə ticarət vitrinləri mal nümunələri ilə tərtib edilir, nümayiş otaqları açılır və s..

Bu halda məsrəflərin mühasibat uçotuna və vergitutma məsələlərinə diqqət yetirək.

«Reklam haqqında» 15 may 2015-ci il tarixli, 1281-IVQ sayılı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən reklam - reklam istehlakçısının diqqətini reklam obyektiñə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istenilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yarınlanan məlumatdır.

Vitrinlərin, nümunə otaqlarının və nümayiş zallarının tərtibatı satılan mallar (xidmətlər) haqqında informasiyanın yayılması və bu malların (xidmətlərin) satışına kömək edilməsi məqsədini güdür. Buna görə də bu cür məsrəflər müəssisə üçün reklam xərcləri kimi tanınmalıdır.

Reklam xərclərinin mühasibat uçotu müəssisənin fəaliyyət növündən və reklamin xarakterindən asılı olaraq 20, 26, 43 və 44 sayılı hesablıarda aparılma bilər. Bu hesablar üzrə analitik uçot hər bir reklam xərci üzrə ayrıraqda aparılır.

Reklam xərcləri gəlinin əldə edilməsi ilə birbaşa bağlı olan xərcdir və Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəldən çıxır.

Misal 1.

Ticarət təşkilatı 2018-cü ilin yanvarında hər birinin qiyməti 2.360 manat (o cümlədən ƏDV - 360 manat) olmaqla 20 adəd qadın üçün axşam paltarını sonradan satmaq məqsədi ilə almışdır. Bu paltardan birisi nümayiş üçün mağazanın vitrininə qoyulmuşdur. Üç aydan sonra həmin paltar günəş şularının fəsiri nəticəsində rəngini dəyişmiş (əmtəə xassəsini itirmişdir) və bu səbəbdən uçotdan silinir.

Vitrinə qoyulmuş malların güzəştə satışı

Vitrində nümunə kimi istifadə olunan mallar, adətən, müəyyən vaxtdan sonra öz istehlak keyfiyyətlərini qismən itirirlər və ticarət təşkilatları belə malları alicilara güzəştə satırlar.

Misal 2.

Ticarət müəssisəsi 2018-ci ilin may ayında sonradan satmaq məqsədi ilə birinin dəyeri 3.540 manat (o cümlədən ƏDV -

540 manat) olmaqla 10 adəd mətbəx qarnituru almışdır. Ticarət təşkilatı bu qarniturları 4.720 manata (o cümlədən ƏDV - 720 manat) satır.

Bu qarniturlardan biri nümayiş üçün vitrinə qoyulmuşdur. Bir neçə aydan sonra vitrinə qoyulmuş qarniturun fasadında çatlar əməə golmişdir. 2018-ci ilin dekabrında ticarət təşkilatı həmin qarnituru 20% güzəştli qiymətə satışa çıxarmışdır.

Ticarət təşkilatında malların uçotu alış qiyməti ilə aparılır.

Bu əməliyyatlar ticarət təşkilatının mühasibat uçotunda aşağıdakı yazılışlarla eks etdirilir:

Mühasibat yazılışı	Məbləğ	Əməliyyatın məzmunu
Dt 41 «Mallar», «Anbarda olan mallar» subhesabı Kt 60 «Malsatan və podradçılarla hesablaşmalar»	30.000 (3.000x 10)	Malsatandan mətbəx qarnituru daxil olmuşdur
Dt 19 «Alınmış sərvətlər üzrə ƏDV» Kt 60 «Malsatan və podradçılarla hesablaşmalar»	5.400 (540x 10)	Malsatana ödəniləcək ƏDV məbləği eks etdirilir
Dt 60 «Malsatan və podradçılarla hesablaşmalar» Kt 51 «Hesablaşma hesabı»	35.400	Malsatanın hesabı ödənilmişdir

Nümayiş otağının yaradılmasına çəkilən xərclərin uçotu

Bəzi müəssisələr nümunələr otağı yaradır və satıcıları malları burada nümayiş etdirilər. Bir qayda olaraq, nümunə kimi ayrılan mallar satılmır.

«Mühasibat və audit» №11-12, 2019-cu il

Nümayiş otağının yaradılmasına çəkilən xərclər müəssisə üçün reklam xərcidir. Lakin bu otağın tərtibatı üçün istifadə olunmuş malların dəyərini xərclərə birləşfəyə deyil, həmin malların nümayiş dövrü ərzində silmək lazımdır. Buna görə də nümayiş otağına qoyulmuş malların dəyərini əvvəlcə 31 sayılı «Gələcək dövrün xərcləri» hesabında uçota almaq və sonradan nəzərdə tutulan istifadə dövrü ərzində xərclərə silmək lazımdır.

Misal 3.

Ticarət təşkilatı 2018-ci ilin mayında nümayiş otağı yaratmışdır. Bura qoyulmuş mal nümunələrini 12 ay ərzində nümayiş etdirmək planlaşdırılır. Nümayiş otağına vərilmış malların ƏDV-siz alış dəyəri 6.000 manatdır.

May ayında ticarət təşkilatının mühasibat uçotunda aşağıdakı yazılışlar edilir:

Mühasibat yazılışı	Məbləğ	Əməliyyatın məzmunu
Dt 31 «Gələcək dövrün xərcləri»	6.000	Reklam məqsədləri üçün istifadə edilmiş malların maya dəyəri silinir
Kt 41 «Mallar»		

2005-ci ilin mayından 2018-ci il mayına kimi hər ay mühasibat uçotunda aşağıdakı yazılış edilir:

Mühasibat yazılışı	Məbləğ	Əməliyyatın məzmunu
Dt 44 «Tədavül xərcləri»	500 (6.000:12)	Nümunə otağının tərtibi xərclərinin silinməsi
Kt 31 «Gələcək dövrün xərcləri»		

Sınaq nümunələrinin uçotu

«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli, 1113 sayılı Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlı müddəti, kaloriliyi, sağlamlıq üçün zərərlərin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdardı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.

Malların istehlak xassələri ilə alıcıları məlumatlandırmaq üçün istifadə olunan mal nümunələrinin dəyəri aşağıdakı hesabları silinir:

- istehsal müəssisələrində - 43 sayılı «Kommersiya xərcləri» hesabına;
- ticarət təşkilatlarında - 44 sayılı «Tədavül xərcləri» hesabına.

Bu zaman aşağıdakı mühasibat yazılışları edilir:

Mühasibat yazılışı	Əməliyyatın məzmunu
Dt 41 «Mallar», «Sınaq nümunəsi kimi istifadə olunan mallar» subhesabı,	Alıcıları satılan malların xassələri ilə tanış etmək üçün mal nümunəsi təcarət zalına verilmişdir
Kt 41 «Mallar», «Anbarda olan mallar» subhesabı	
Dt 43 «Kommersiya xərcləri» və ya 44 «Tədavül xərcləri», Kt 41 «Mallar», «Sınaq nümunəsi kimi istifadə olunan mallar» subhesabı,	Mal nümunələrinin alış dəyəri silinir